


Nizami Muradoğlunun "Baba ocağı" əsəri tarixi-ethnografik romanıdır. Müəllifin "Proloq əvəzi"ndə öncədən hadisələrin cərəyan etdiyi məkan haqqında, o yerin coğrafiyası, təbiəti, insanların xarakteri haqqında oxucunu məlumatlaşdırması yerinə düşüb. Çünkü, Azərbaycanda və eləcə də qonşu ölkələrdə tarixən müxtəlif millətlərin zorakı və ya xoşluqla yaranan assimiliyasiyası, qarışması sonrakı içtimai-siyasi hadisələrin istiqamətini dəyişir. Bu dəyişmələrdən keçən insanlara da təbii ki, tarixin süzgəcindən çıxmaq çətin olur, bəzən mümkün olmur.

Romanda baş verən hadisələr XX əsrin əvvəllerində, erməni qəşbkarlarının yurdumuzda, töretdiyi cinayətlər ətrafindəki bədii sehnələr təqdim olunur. Müəllif romanda o dövrün ziddiyətli hadisələrini, ermənilərin mənəvi heçliyini rəngli boyalarla, həyatı sehnələrlə təsvir edir.

O, ürəkağrıdan hadisələrin fənnunda əslində oxucuya yaddaş kitabı yazır. Müəllif hadisələrin kədərini, sevincini obrazlarla bərabər yaşayır. Oxucuya unutmayıñ, - deyir, əsrin əvvəllerində baş verən tarixi keçmişimizi... (Şahid olduğumuz kimi, keçmiş bugünüümüzə daşındı və həle də davam edir.)

Hər bir insanın yaddaşında saxlanılan, sübata ehtiyacı olmayan həyat həqiqətləri vardır ki, əsərdə bu cür aksiom, amma yeni fikirlərə rast gəlirik. Bunlar oxucuya sanki əsrlərin yaddaşından süzülüb gələn atalar sözü, sınaqdan, təcrübədən çıxan deyim təsiri bağışlayır. Məsələn, "Torpaqdan hasıl, torpağa vasi", "Qızılıqlı mürəbbəsi əvəzedilməz nemətdi. İkiillik gül mürəbbəsi, baldan hökmlüdü", "Qonağı mindirərik ciyinimizə, sonra deyərik düşmür", Söze qaldı, bize qaldı" və s. Müəllif ermənilərin töretdiyi o qanlı (məcazi mənada qansız) cinayətlərin sonunun soyqırımı aşaracağının mesajını verir. Müəllif torpaqlarımızda yaşayıb bizi düşmən kəsilən, üzümüzə güllüb, içlərində nifret, kin, ədavət



bəsləyən nankor ermənilərin füsət düşən kimi etdikləri xəyanətləri, töretdiyi cinayətləri oxucunun yaddaşına köçürməyə nail olub.

N.Muradoğlu Azərbaycanı və azərbaycanlıları - ümumilikdə türkləri ermənilərə tanıtdığı kimi elə onların özlərini özlərinə bir daha təqdim edir. Soy-kökümüzü, tariximizi, ərazilərimizi yerli-yataqlı şərh edir. Ermənilərin əslində, 1828-ci ilə qədər pərakəndə tayfalar halında yaşamalarından, sonra kimlər tərəfdənsə getirilib bizim torpaqlarda "azdırılma"ından danışır. Xüsusilə bu ifadə erməni millətinə tam xas bir elementdir.

Romanın dili çox sadədir, kitabı yorucu olmaması bir də əsərdə hadisələrin yaşandığı məkanların gözəlliyyinin, təbiət mənzərələrinin poetik təsviridir. Bu təsvirlər associativ-semantic rəngarəngliyilə, əlvənliliyilə təbiətin bütün gözəlliyini oxucuya bəxş edir.

"Baba ocağı"ni bir neçə cəhətdən təhlil etmək olar. Əsəri etimoloji yönən təhlil etsək, görərik ki, N.Muradoğlunun əsərdə adı gedən yer-kənd, dağ, çay, düzənlik adlarının hamısı türkmenşəlidir.

Romanın qrammatik təhlili də

gələcəkdə hər hansı bir tədqiqat əsəri kimi yararlı ola bilər. Bu bədii əsərin qrammatik strukturunda kifayət qədər xəbər xarakterli feili sıfətlərdən istifadə olunub. Bu da o deməkdir ki, əsər dinamik dildə yazılib - obrazlar düşüncələrində belə hərəkətdədirler. Əsəri oxuduqca oxucu hadisələrin axarına düşüb gedir. Bu isə yazıçının birinci uğurudur.

İtlərin sahiblərinə qarşı vəfali olması indiyədək bir çox ölkə və dünya ədəbiyyatında uğur qazanmış bədii əsərlərdə yer alıb. Artıq bu epizod bu və ya digər şəkildə oxucunun gümanına yox, inamına səbəb olacaq bir gediş kimi təsdiqlənib. N.Muradoğlu da bu epizodu "Baba ocağı"nda sanki əsərdə tam bir ehtiyac kimi vere bilmişdir. Rövşən ata-anasını tərk edib gedəndən sonra, Xallı Güllübəyimin ölümündən sarsılan, tək-tənha qalan Novruz kişinin dostuna, baba ocağının yeganə qoruyucusuna çevrilmişdi. Novruz kişinin həyata vida edəcək son gününü hiss edən Xallı o gün keçiləri qorumağa getməmiş, Novruz kişinin yanında qalmışdı. Onun son nəfəsində uzun bir uları ilə qonum-qonşunu hayləmişdi. Novruz kişinin dəfnindən sonra onun qəbri üstündən ayrılmayan və oradaca ölü Xallını Molla Nurməmmədin icazəsilə qəbiristanlığın kənarında basdırılmışdır. Bu süjet doğrudan da, oxucu psixologiyasında yaxşı işlər görür.

N.Muradoğlunun Molla Nurməmməd obrazı ilə oxucuya çatdırmaq istədiyi insanlıq meyari bütün dini-şəriət qaydalarını ötbü keçir, oxucunu mövhumatçılıqdan çıxara bilir. Artıq burada insan faktoru dini ideologiyanın, (bəlkə də fanatizmi, xurafatçılığı) əzib keçir.

Əsəri iki cəhətdən - tarixi və bə-

dii hissələrə ayırsaq, birinci hissəni alım N.Muradoğlunun, ikinci hissəni şair-yazıcı N.Muradoğlunun yazdığını deye bilərik. O, əsərin bədii hissəsi olaraq, din, dil, irq, dost, düşmən tanımayan sevginin İlahi eşqin yerdəki kölgəsi olmasını bir daha təsdiq edir.

"Baba ocağı" bu baxımdan bədii mətn kimi çox rəngarəngdir. Əsərdə rənglərin içindəki sevgi rəngi qırmızılı-qaralı boyanmışdır. Bu sevgi həkayəsi romanın əsas məqsədi olmasa da ince çizgi üzərindən həzin bir sevgi tarixçəsi kimi axıb keçir. Rövşənlə Selcanın nakam sevgi həkayəsi bəlkə də əsərin bədii hissəsini yaratmaq üçün yazıçının boyununa düşən öhdəlik idi.

Rövşənlə Selcanın arzu olaraq doğulan və ölü sevgisi əsərin əsas motivi olan erməni vandalizminin qurbanı olur. Bu səbəbdən Rövşən 20 il el-obasından ayrı düşür, Selcansa sevmədiyi biri ilə evləndirilir. Lakin, onların saf məhəbbəti onları bir-birindən ruhən ayrılmaga qoyur. Rövşənin illər sonra Selcanın portretini təkrar kətana köçürüb, o şəkilla həmdəm olması, oxucunun yadına sevgi dastanlarının əvəz olunmaz obrazlarından biri olan Fərhadı salır. Rövşən də Selcana Fərhad Şirininə qovuşduğu kimi qovuşur - xeyalına, surətinə.

Əsərdə qanadlı fikirlər, xüsusi xatırlamalar, psixoloji sarsıntılar, hadisələrə yanaşmalar yüksək seviyyədə eks olunur. Əsərin sonunda oxucu müəllifilə bu romanın aradında görüşmək niyyətinə əsərin o bədbin yamacında ayaq saxlayır, nifrətini dişinə sıxa-sıxa gözləyir...

"Baba Ocağı" bizə yaddaşımızı təzələməyi, ayıq tutmağı, and yermizin müqəddəsliyini qorumağı öyrədən ağırılı və real yaddaş kitabıdır.



■ Adile NƏZƏROVA

11 mart 2017

WWW.KASPI.AZ